

# 15 iyun milli birlik günüdür

**Azerbaycanda milli şurun və milli özünüdərkin bütün formalarının yüksək vüsət almasına imkan verən sürətli inkişaf strategiyasının seçiləməsi, uğurla həyata keçirilməsi dahi Heydər Əliyevin adı ilə bağlıdır. İstehsal, elm, mədəniyyət, Azerbaycan dilinin inkişafı sahəsində əldə edilmiş tərəqqi milli ruhun yüksəlməsinə, milli özünüdərkin və milli qürurun inkişafına, gələcəkdə müstəqil Azerbaycan dövlətinin yaranmasına xidmət edən uzaqgörən planın tərkib hissələri olmuşdur. Həmin mərhələnin əsas məqsədi Azerbaycanda hərtərəfli iqtisadi, siyasi, sosial-mədəni inkişaf zəminində xalqın mübarizlik ruhunu və əzmini gücləndirmək idi.**

Təessüf ki, bu proses müntəzəm, fasiləsiz xarakter ala bilməmiş və respublikamız üçün olduqca məsuliyyətli, taleyülü bir məqamda Azerbaycan rəhbərliyində sözün tam mənasında güclü şəxsiyyətin, ümummilli liderin olmaması ölkəmiz və xalqımız üçün olduqca ağır nəticələrə gətirib çıxmışdır.

Yeni tarixi inkişaf mərhələsində Azerbaycan Respublikasının qarşısında dövlət müstəqilliğinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlət qurulması, respublikanın ərazi bütövülüyünün bərpası, Dağlıq Qarabağ probleminin milli maraqlara uyğun həlli, ölkə əhalisinin rifahının və təhlükəsizliyinin təmin edilməsi kimi mühüm tarixi vəzifələr dururdu. Bütün bunlar düşünülmüş, ardıcıl, məqsədyönlü daxili və xarici siyasetin həyata keçirilməsini, bu məqsədə ölkənin intellektual və sosial-iqtisadi potensialından, ictimai-siyasi qüvvələrindən səmərəli istifade olunmasını tələb edirdi.

Lakin ölkənin siyasi həyatında cərəyan edən hadisələr, hakimiyyət uğrunda silahlı mübarizə, hakimiyyətlərin bir-birini əvəz etməsi və çoxhakimiyətliliyin hökm sürməsi müstəqil dövlətçiliyə və onun sonrakı taleyiinə çox ağır zərbələr vurdu. Azerbaycanın bu gün də həllinə nail ola bilmədiyi ən ağırlı problemlərimiz məhz həmin çoxhakimiyətlilik və ondan sonrakı hakimiyət çəkişmələri dövründə yaranmışdır.

Azerbaycanda müstəqil dövlət quruculuğu ardıcıl və məqsədyönlü proses olaraq, əslində 1993-cü ilde ulu öndərimizin hakimiyətə qayğılarından sonra başlanmışdır. Həmin tarixdən başlayaraq Azerbaycanda əldə olunmuş müstəqilliyin möhkəmləndirilməsi və daha da inkişaf etdirilməsi istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət göstərilmişdir. Dövlətçilik üçün ciddi təhlükə törədən silahlı birləşmələr ləğv edildikdən və dövlət orqanlarında müəyyən idarəcilik təcrübəsinə malik olan adamların bılık və qabiliyyətindən optimal surətdə istifadə olunduqdan sonra daxili sabitlik dövrü başlandı ki, bu da quruculuq işləri üçün ilkin zəruri şərait yaratdı.

Gənc, müstəqil dövlətin keçdiyi inkişaf yolunun zaman baxımından mərhələləri ilə dövlət quruculuğunu istiqamətləri arasında six dialektik əlaqə vardır. Təbii ki, dövlət quruculuğu heç də sadəcə dövlət idarəcilik orqanlarının formallaşması ilə başa çatmir. Sözün geniş mənasında, müstəqil dövlətin qərarlaşması onun öz maraqlarına və beynəlxalq siyasi reallıqlara uyğun müstəqil xarici və daxili siyaset xəttinin formallaşmasını, uzunmüddətli proqnoz əsasında müəyyənləşmiş inkişaf strategiyasının yaradılmasını və həyata keçirilməsini nəzərdə tutur.

Azerbaycanda demokratikləşmə, hüquqi dövlət quruculuğu öz xüsusiyyətləri ilə fərqlənir desək, səhv etmərik. Ölkəmizdə aparılan hüquqi islahatlar ciddi konsepsiaya söykənir və onun əsasında inkişaf etmiş dövlətlərin hüquqi dövlət quruculuğu təcrübəsi, ümumbəşeri demokratik prinsiplər, eyni zamanda Azerbaycan xalqının dövlətçilik tarixi və ənənələri dayanır. Hüquqi islahatların konsepsiyası azad cəmiyyətin formallaşmasına, demokratik, hüquqi dövlət quruculuğuna, qanunun alılıyının təmin olunmasına, insan hüquq və azadlıqlarının müdafiəsinə təminat yaratmışdır.

Müstəqillik dövründə Azerbaycan qlobal integrasiya proseslərində yaxın-dan iştirak etməklə qabaqcıl dünya, ümumbəşeri dəyərlərin hökm sürdüyü xalqlar ailəsinə daha tez qovuşmaq istəyini nümayiş etdirir. Qabaqcıl demokratik dövlətlərin yüzülliklər boyu addimbaaddim qəbul etdiyi prinsipləri, qanunları və normaları ölkəmiz bir ne-

çə il ərzində tətbiq edə bilməşdir. 1995-ci ilde ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azerbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətin hüquqi əsaslarını müəyyən etdi, hüquqi dövlətə, vətəndaş cəmiyyətinə doğru cəsarətli və qətiyyətli addım oldu.

Şərqdə ilk dəfə ölüm hökmünün ləğvi, 10 minlərlə insanı əhatə edən amnistiyalar, siyasi plüralizmə, söz və eqidə azadlığına geniş imkan yaradılması Azerbaycanın böyük nailiyətidir. Respublikamızda demokratik təsisatların fəaliyyətini tənzimləyən qanunvericilik normaları Avropa və qabaqcıl dünnya standartlarına uyğunlaşdırılır.

Bütün görülmüş işlərin nəticəsidir ki, Azerbaycan hazırda mötəbər beynəlxalq təşkilatların bərabər hüquqlu üzvü olmaqla dünya ölkələri tərəfindən müstəqil, demokratik, dünyəvi dövlət kimi tanınır.

Ölkə iqtisadiyyatına xarici investisiya qoyuluşuna diqqət artırmış, dünyanın əksər inkişaf etmiş ölkələrinin iştirakı ilə "Əsrin müqaviləsi" imzalanmışdır. Dünyanın ən böyük enerji layihələrindən olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin tikintisine başlandı. Çox sevindirici haldır ki, ümummilli liderimizin cəmiyyətə təqdim etdiyi siyasi kursun möhtərem Prezidentimiz İlham Əliyev tərəfindən uğurla, yaradıcılıqla həyata keçirilməsi sayesində bu layihələr ardıcıl olaraq reallığa çevrilməyə başladı. Bu gün ilk Avropa Oyunlarının Azerbaycanda keçirilməsi aparılmış uğurlu siyasetin tətənəsidi.

Xalqa layıqli xidmət andını əməli işi ilə doğrultmuş ulu öndə Azerbaycanın iqtisadi inkişaf prioritətlərini dəqiq müəyyənləşdirmiş, hər bir vətəndaşın məraq və mənafeyinin yüksək səviyyədə təminatına yönəlmış demokratiya kursunu inamlı davam etdirmişdir. Prezident İlham Əliyevin rəhbərliyi altında inamlı irəliləyərək Avratlantik məkana integrasiya kursunu davam etdirən, qlobal enerji və kommunikasiya layihələrinin mərkəzinə çevrilən, ümumi daxili məhsulun artım tempinə görə dünyanın lider dövlətləri sırasında yer tutan respublikamızda xalqın inamlı sabahı baxımından strateji əhəmiyyət daşıyan demokratikləşmə prosesinin sürətləndirilməsi xüsusi diqqət mərkəzindədir.

Bir məsələni də unutmaq olmaz ki, Nizamilər, Xaqanilər, Füzülilər vətəni Azerbaycan dilinə, adət-ənənələrinə sədəqətinə görə Heydər Əliyev Azerbaycan xalqının ulu və dahi öndəri, ümummilli lideri səviyyəsinə yüksələ bildi.

Ulu öndərin genişmiqyaslı, çoxcəhetli fəaliyyətində təhsilin inkişafına diqqət və qayğı prioritet sahə kimi mühüm yer tuturdu. Təhsilin aktual problemlərini və perspektivlərini incəliklərindən qəder dərindən bilən dahi rehberin təhsilə bağlı dəyərli müləhizə və müdədləri, sözün əsl mənasında müasir pedagoji fikir tariximizin nadir incilərindəndir. Ulu öndərimizin orta məktəb təhsilinin məqsədləri, ümumtəhsil məktəbinin əsas vəzifələri haqqında qıymətli fikirləri bu gün də hamımız üçün aparıcı istiqamət, əsas ideya mənbəyi olmalıdır.

Hələ 35 il bundan əvvəl, 1978-ci ildə Azerbaycan müəllimlərinin qurultayında "Çox uzun bir müddət ərzində məktəbin işinə yalnız bir göstəriciye görə qiymət verilirdi: məktəbin ne qədər məzunu tələbə olmuş, ali məktəb diplomu almışdır. Bu nöqtəyi-nəzəri dəyişdirmək vaxtı gəlib çatmışdır. Bilikli, bacarıqlı, əməksevər adamlar yetişdirmək məktəbin ən birinci borcudur" — deyən ümummilli liderimiz 21 il sonra bu tarixi müləhizəni daha da dolğunlaşdıraraq "İnsan təhsilinin əsasını orta məktəbdə alır...." Əger 11 il müddətində uşaqlıq sinifdən başlayaraq sona qə-

də köklü təhsil almasa, yaxşı hazırlaşmama, o gedib universitetə imtahan verə bilməz. Heç lazımda deyil ki, hər bir orta təhsil alan getsin universitetə imtahan versin. Bu mümkün də deyildir. Bu keçmişdə də mümkün olmayıbdir, bu gün də mümkün deyildir. Əger o, universitetdə ali təhsil almasa da, həyatda yaşayacaqdır, həyatda fəaliyyət göstərəcəkdir, cəmiyyətdə olacaqdır. Əger onun fundamental, köklü orta təhsili varsa, o, cəmiyyətdə özüne yer tapacaq, çalışacaq, öz ailəsini yaşada-caqdır. Amma ən vacibi odur ki, cəmiyyətimizin qürurlu üzvü olacaqdır". "İndi bizim təhsilimizin məqsədi gənc nəslə, uşaqlara təhsil verib geleceye hazırlamaqdır. Ən böyük məqsəd Azerbaycan vətəndaşı hazırlamaqdır, Azerbaycan cəmiyyətinin layıqli üzvünü hazırlamaqdır" müdədalarını irəli sürürdü.

Bütün bunlarla yanaşı, ulu öndə biliklərə əzmələ yiyələnməyi, daha çox bilili əldə etməyi ən aktual vəzifələrdən biri hesab edir, bu prosesde orta təhsilin roluna daha böyük qiymət verirdi.

Müstəqil Azerbaycanın təhsil sisteminde, xüsusilə də ümumi təhsil sisteminde islahatların qaçılmaz olduğunu diqqətə çatdırın ulu öndərimiz, eyni zamanda təhsil işçilərini islahat prosesinə həssas və ehtiyatla yanaşmağa çağırırdı. Təhsil sahəsində islahatlar barədə danışarkən aydın hiss olunur ki, ulu öndər bu islahatların davamlılığında israrlıdır, çünkü eyni tələbləri həm indiki, həm də gələcək nəsillərə ünvanlayır. O qeyd edir ki, çalışmaq lazımdır ki, islahat islahat namine aparılmassis, təhsil sistemimizi daha da təkmilləşdirmək, bu günün, gələcəyin tələblərinə daha da uyğunlaşdırmaq məqsədi daşısun.

"Əger biz iqtisadi sahədə apardığımız islahatlarda bu gün haradasa səhv ediriksem, sabah həmin səhvi düzəltmək mümkünür, haradasa ifrata yol veririksem, onun qarşısını almaq mümkünür. Amma təhsil sahəsi çox həssas sahədir. Burada inqilabi dəyişiklik ola bilməz... Mənim sizə tövsiyəm ondan ibarətdir ki, islahatları düşünülmüş qaydada aparınız, formalizmə, konyukturaya yol verməyəsiniz, Azerbaycanın milli ənənələrinin üzərindən keçməyəsiniz..." Həyat sübut etdi ki, ulu öndərimiz hansı ictimai sisteme işləməsindən asılı olmayaraq həmisə Azerbaycan xalqının təmsilçisi, müdafiəçisi olmuş, bütün qüvvə və enerjisini, təcrübə və zəkasını milli inkişafa, xalqımızın rifahının yüksəlməsinə sərf etmiş, doğma xalq üçün yaşamışdır.

Heydər Əliyev məktəbinin ən layıqli yetirməsi, dövlət başçısı İlham Əliyev ölkədə milli birliyin möhkəmləndirilməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı faktoruna çevriləsi istiqamətində mühüm işlər görmüşdür. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın istəyilə hakimiyətə qayıdışi ilə Azerbaycanda əldə edilmiş milli birlik ölkəmizin ən qiymətli mənəvi-ideoloji sərvətlərindən biridir və ötən müddətde cənab İlham Əliyev ümumxalq həmrəyliyinin möhkəmləndirilməsi xəttini davam etdirmiş, bu siyasi xətti özürün konkret addımları ilə kamil elmi-nezəri konsepsiya səviyyəsinə qaldırmışdır.

Bu gün qarşında duran və gələcəkdə meydana çıxa biləcək problemlərin uğurlu həlli üçün azərbaycançılıq ideologiyasının bütün elementlərinin möhkəm mənimşənilməsi zəruri şərt hesab edilməlidir. Təsadüfi deyildir ki, Heydər Əliyev bunu bizlər tövsiyə edirdi. Bu ideologiyanın əsas qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, dünyəvi respublika, ədalətlilik, demokratiya, milli tərəqqi, bəşərlik kimi anlayışlar təşkil edir.

Əminlik hissi ilə qeyd etmək istəyirəm ki, milli liderimiz Heydər Əliyevin ideyaları müasirlərimiz və sonrakı nəsillərimiz tərəfindən daha dərindən öyrəniləcək, Azerbaycanın müstəqilliyin dönməzliyi, sarsılmazlığı və əbədiyyiliği uğrunda mübarizə müdrikliliklə həyata keçiriləcəkdir.

Nailə MƏMMƏDOVA,  
Milli Qəhrəman Ruslan Muradov adına  
Mingəçevir şəhər Texniki-Humanitar  
Liseyin direktoru.